

Avrasiya Yazarlar Birliyinin "Bengu" yayım evində tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün "Sahaya" kitabı türk dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb.

Aida Eyvazlının kitabı Türkiyədə nəşr olundu



Kitabda müəllifin 2019 və 2021-ci ildə Yakutiya da səfərdə olduğu müddətdə tanınmış xalq şairləri və yazıçıları ilə keçirdiyi görüşlər yer alır. Qədim adı Sahaya olan Yakutiyanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və

özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunub. Kitabın adının niyə "Sahaya" olması barədə məlumat almaq istəyənlər kitabı oxuyandan sonra biləcəklər.


Kitabı Azərbaycan dilindən türk dilinə gənc tərcüməçi Atabəy Barış uyğunlaşdırıb, kitabın redaktoru isə

Sərdar Acardır.

Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə "Sahaya" kitabı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən də çapa hazırlanır.

"Kitabımın ilk oxucuları Azərbaycanın Türkiyədək səfəri Rəşad Məmmədov və Əhməd Cavad Universitetinin rektoru professor, dr. Ruhi Ersoy oldu.

Kitabın Türkiyə türkcəsində çıxmasını Avrasiya Yazarlar Birliyinin mərhum sədri Yakup Ömeroğlu istəmişdi. Ömür vəfa etmədi. İndi onun yaxın dostu və Avrasiya Yazarlar Birliyinin hazırkı sədri Ufuk Tuzman zəhmətini çəkdi",- Aida Eyvazlı deyib.



Türküstan.- 2026.- 27 yanvar-2 fevral, №4.- S.15.